

Azərbaycandakı bir sıra QHT-lər Ermənistanın yaratdığı mina təhlükəsi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ediblər

Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri humanitar minatəmizləmənin sülhün qurulması prosesindəki potensialından istifadəyə çağrıqla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar. AZERTAC müraciəti təqdim edir.

Biz - Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri BMT-nin Baş katibi cənab Antonio Guterreş, BMT Baş Assambleyasının prezidenti cənab Çaba Körösiyə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti cənab Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə, BMT-nin Mina Təhlükəsizliyi Xidmətinin direktoru xanım İlen Köhnə, Avropa İttifaqı, Avropa Şurası təsisatlarının və bu qurumlara üzv olan ölkələrin rəhbərlərinə, Böyük Britaniya rəhbərliyinə müraciət edərək onların hər birini Ermənistanın Azərbaycan Respublikası ərazisində yaratdığı mina təhlükəsini tezliklə aradan qaldırmağa güclü dəstək verməyə çağırırıq.

Dünyanın 60-dan çox ölkəsi bu gün mina təhlükəsi ilə üzləşib. Azərbaycan minalar və partlamamış hərbi sursatlarla ən çox çirkənmiş ölkələr sırasında ilk yerlərdən birini tutur. İlkin məlumatlara görə, Ermənistan işğal dönəmində Azərbaycan torpaqlarına 1 milyondan çox mina basdırıb.

Biz mina və partlamamış hərbi sursatların yaratdığı real təhlükəni gündəlik fəaliyyətimizdə hiss etməkdəyik. 2020-ci ildə 44 günlük müharibədən sonra 303 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. Onlardan 55 nəfəri həlak olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarot alanlar içərisində 9 nəfəri uşaq və gənc, 2 nəfəri isə qadındır. 1991-ci ildən ötən dövr ərzində Ermənistanın basdırıldığı minalardan zərərçəkənlərin ümumi sayı 3400 nəfər yaxınlaşır.

Azərbaycan hökuməti bütün resurslardan istifadə edərək işgal-dan azad edilmiş ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını həyata keçirir. Bir milyona yaxın məcburi köçküñ öz doğma yurdularına təhlükəsiz qayıdışı səbirsizliklə gözləyir. Qayıdış üçün həmin ərazilər minalardan sürətlə təmizlənməlidir, bunun üçün beynəlxalq donorların minatəmizləmə işlərinə, minadan zərərçəkənlərə güclü dəstəyinə böyük ehtiyac var.

Minatəmizləmə işlərində müasir texnikalardan istifadə edilməsinə baxmayaraq, ərazilərin kütləvi şəkildə minalarla çırkləndirilməsi, basdırılmış minaların coğrafiyasının müxtəlifliyi və bu vaxta qədər Ermənistan tərəfindən dəqiq xəritələrin təqdim olunmaması onların yerlərinin müəyyənləşdirilməsi və təmizlənməsi işlərində hödsiz çətinliklər yaradır.

Apardığımız tədqiqatlara əsasən, qeyd edə bilərik ki, mina insidentlərinin təqrübən 71 faizi əvvəller "təmas xətti" olan ərazilərdən kənarda baş verib. Bu isə onların xüsusi dinc insanlara qarşı yönəldilməsinin növbəti sübutudur. Mina insidentləri dağılımlı yaşayış

məskənləri, məzarlıqlar, bulaqlar, yol keçidləri, meşə massivi və kənd ciğirlərində da qeydə alınıb.

Ermənistan tərəfinin real mina xəritələrini verməkdən imtinasi, bu mövzuda dünya ictimaiyyətini aldatmaq yolunu tutaraq, guya, mina xəritələrini vermə imitasiyası yaratması humanitar fəlakətin aradan qaldırılmasına xidmət etmir. Bu həm də gələcəkdə iki ölkə arasında sülhün və barışın, dayanıqlı inkişafın bərqərar olmasına olan etinasızlıqdır.

Ermənistanın 44 günlük müharibədən sonra da Azərbaycan ərazilərini minalamaqda davam etməsi, ötən dövrde müxtəlif ərazilərdə 2021-ci ildə istehsal olunan minaların aşkarlanması insanlıq əleyhinə cinayətlərin növbəti seriyasıdır.

Minatəmizləmə həm də BMT-nin Dayanıqlı Inkişaf Məqsədlərinə nail olmaq üçün əsas şərtlərdən biridir. Məhz bu səbəbdən Azərbaycan özü minatəmizləmə üzrə Dayanıqlı Inkişaf Məqsədi formalasdıraraq onu milli məqsəd kimi qarşısına qoyub. Minalar və partlamamış hərbi sursatlara qarşı mübarizədə beynəlxalq tərəfdəşligin qurulması, resursların mobilizasiyası, minadan zərərçəkən ölkələrə xüsusi diqqətin ayrılması üçün qlobal miqyasda Dayanıqlı Inkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan humanitar minatəmizləmə üzrə yeni və xüsusi - 18-ci Dayanıqlı Inkişaf Məqsədini də təklif edib. Hesab edirik ki, bu, dünya birliliyinin diqqətini qlobal mina təhdidinə yönəldə bilər.

Biz vətəndaş cəmiyyəti təşkilatları olaraq sizləri Azərbaycanın mina probleminin aradan qaldırılmasına yaxından dəstək verməyə, Ermənistana təzyiqlər etməyə, mina təhdidinin aradan qaldırılmasında ədalətli mövqə nümayiş etdirməyə çağırırıq.

Biz humanitar minatəmizləmənin sülhün qurulması prosesindəki böyük potensialına inanırıq.

Eyni zamanda biz mina təhlükəsi ilə mübarizədə dəyərli tərəfdəşligimizə, xoş niyyətinizə ümidi edir, mina və partlamamış sursatların törətdiyi təhdidlərin aradan qaldırılmasında dəstəyinizə güvənirik.

İmzalar:

1. *Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfəxanov*
2. *Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası Rey Qasımov (Rey Kərimoğlu)*
3. *Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli*
4. *"Avrasiya" Migrasiya Təşəbbüsleri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov*
5. *"Prioritet" Sosial İqtisadi Araşdırma Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli*
6. *Beynəlxalq Avrasiya Mətbuat Fonduunun sədri Umud Mirzəyev*
7. *"Çıraq" Humanitar və Inkişaf İctimai Birliyinin sədri Nadir Cəfərov*